

# • Tənqid və ədəbiyyatşunaslıq

Nərgiz CABBARLI

## Yeni yaradıcılıq təmayülləri, ədəbi qruplar və avanqard poeziya

XX əsrin sonu, XXI əsrin əvvəllerində meydana çıxan yeni yaradıcılıq təmayüllərinin yetişməsi üçün üç əsas amilin mövcudluğu şərt idi:

1. İctimai-siyasi və sosial mühitin xaotik vəziyyəti və onun doğurduğu inkarçılıq hissi;

2. Qloballaşma prosesinin başlaması nəticəsində cəmiyyətdə milli-anənəvi dəyərlərlə kosmopolit düşüncənin qarşı-qarşıya gəlməsi;

3. Dünyada ədəbiyyatında gedən peoseslərlə təmasın aktivləşməsi;

Araşdırduğumuz tarixi mərhələ həm geniş miqyasda dünyada, həm sosialist respublikalarında, həm də Azərbaycanda baş verən hadisələr təfəkkürlərdə siyasi-ideoloji dönüş yaratmaqla bərabər estetik düşüncə stereotiplərinin laxlaması, dağılıması, yeniləri ilə əvəzlənməsi üçün real şərait yaratmışdı. Yeni avanqard meyllərin, və yaradıcılıq təşkilatlarının, klassik AYB-yə alternativ qrupların meydana çıxmazı, cəmiyyəti, əvvəki estetik yanaşmaları inkar edən təmayüllərin yaranması günün tələbi idi. "İtirilmiş" və ya "İtirilməkdə olan ədəbi nəsil" vardi ki, onların yaradıcılıqlarının əhəmiyyətli dövrü siyasi proseslərin dinamik inkişafı və müharibənin qarışq zamanı ilə üst-üstə düşmüşdü. İstər yaradıcılıq, istər mənəvi-psixoloji, istərsə də sosial-iqtisadi təminatsızlıq bu ədəbi nəsildə cəmiyyətə də, ədəbi mühitə də, artıq formalaşmış və təmin olunmuş, yaradıcılığını təsdiqləmiş ədəbi nəsile də aqressiv münasibətə səbəb olmuşdu. Cəmiyyətin inqilabi ab-havası və senzurasızlıq mühiti bu prosesin yetişməsində əhəmiyyətli rol oynadı. Əgər mühitdə siyasi-ideoloji cəhətdən azadlıq və inqilabi əhval-ruhiyyə olmasaydı, bu təmayüllər öz varlığını elan edə bilməyəcəkdi.

Avropa, Rusiya, Qərb ədəbiyyatında avanqard təmayüllər XIX əsrin sonu, XX əsrin əvvəllerində meydana çıxbı. Azərbaycanda isə XX əsrin əvvəllerində təbii olaraq başlayan proses milli azadlıq ideyası ilə birlikdə boğulmuş, yaranmaqdə olan sosialist quruluşunun ideoloji basqısına məruz qalmışdı; sovet dövründə belə bir prosesin baş qaldırması isə mümkün deyildi. Bir çox ölkələrdə bu, "qeyri-rəsmi ədəbiyyat", "dərc olunmayan ədəbiyyat", "özünüdərc ədəbiyyatı" kimi müşahidə edildi. Məsələn, Rusiyada XX əsrin ilk onilliyində baş qaldıran avanqard təmayüllər, bir də "ikinci avanqard dalğası", "neoavanqard" şəklində 1970-ci illərdə meydana çıxdı (12, 18; 10, 296). Azərbaycanda da belə bir hərəkatın rus ədəbiyyatı və ədəbi mühiti ilə xüsusi təması olan şairlər tərefində başladılması qanunauyğun haldır. Ölkəmizdə yalnız 1970-ci illərdə - siyasi senzuranın "yumşalma" dövründə "qeyri-rəsmi" ədəbiyyat kimi formalaşan yeni yaradıcılıq istiqamətləri qismən görünməyə, poeziyada (həm də ədəbiyyatda) modernist yaradıcılıq təmayülü şəklində təzahür etməye, 90-ci illərin əvvəllerindən etbarən isə cəmiyyətdəki senzurasızlıq şəraitində artıq var olduğunu elan etməyə başladı.

1992-ci ilde mövcudluğunu bəyən edən ilk qrup avanqard poeziyaya məyilli "Baca" idi. Bir çox adəbi qrupların, özünü "cəreyan" adından birləşmələrin yaranmasına baxmayaqar, avanqard cəreyan mehəz bu qrupun üzvlərinin və onları sonradan çəsənləşən başqa şairlərin yaradıcılığı esasında formalasdı. O, Azərbaycan adəbiyyatında və poeziyada postmodernizmin ilk təzahürünün meydana çıxmış üçün də zəmin hazırlaya bildi. Amma bir neçə istisna olmaqla digər adəbi qrupların və birləşmələrin ekseriyeti manifestasiya seviyyəsinə tələb etdilər. Xüsusişa də o səbəbdən ki, məqsəd eyni idi. Manifestlər "yenilik", "her şeyin bozulduğu büründüyü", sosial-iqtisadi, itimai-siyasi, mədeni həyatımızda təbəddüllətlərin hökm sürdüyü bir vaxtda adəbiyyata, xəzidet etmek, "adəbi mühiti canlandırmak, bığanlıklar mönenasında sixilan cəvan yazarları bu bələdan qurtarmaq", "bu cür tülük, qanışq və mürəkkəb mühtəsəb yazıcı dünyasını qoruyub saxlamaq" v. s. kimi xəzin məqsədlər üzündən qurulmuşdu. Başqa bir səbəb isə estetik konsepsiyanın olmaması, yaxud qeyri-müəyyənliliyi idı.

Fərqli görünən "Baca" qrupu isə başladığı prosesi inkişaf etdi bildi. Həla 1990-ci ilde "Xəzer" jurnalının 2-ci sayında qrupun yaranması ilə bağlı ilk rüsyəmlər görünür. Rəsim Qaraca "Bir deqqlik səs küy" məqəsləsi ilə "Gelin avanqard adəbiyyat haqqında danışaq" deyir: "Ona görə yox ki, xəzin bir-iki lidi qədər bu haqqda danışmaq yasaq idı, ona görə ki, bu gün avanqard adəbiyyatda doğrudan da ciddi ehtiyac var. Cəmiyyətin həyatında gedən yeniləşmə prosesi <...> adəbiyyatda, o cümlədən poeziyaya zəmanə ilə ayaqlaşmaq emriñi piciylər, yaranan adamdan teleb edir ki, bir qədər cəvlik olınsın". Psixoloji cəvikkəldən danışın mülliət bunun üçün real zəminin - xaotik mühürlətin mövcudluğuna işarə edir. Çünki avanqard poeziya xaotik cəmiyyətin doğurduğu etiraz ovqatıdır. "Avanqard cəreyanların bedi konsepsiyanın esas müdəddələrindən biri müasir insan cəmiyyətinin esas qanunu olan xəza, iğtişadıdır. (Bu zaman) incəsənt dönya nizamsızlığını əyrənən xaosologiyaya çevirir. Bütün avanqard cəreyanlar hem yaradıcı, hem de mənimşəniləm prosesində şurulu olan şeýləri qanşdırır və şuruları masalələri isə həddindən artıq sıfırlırlar. Bu cəreyanlar küləvli mədəniyyətə və şəxsiyyətin idrakının təşəkkülü problemlərə böyük diqqət ayırrılar".

Üç şairdən ibarət "Baca" isə öz şəhərləri, məsələn, rus avanqardçıları "Puşkinləri daniza atmaq istedikləri" kimi, klassikləri tənqid edir, klassik adəbiyyatı inkar edirdilər. Ümami zamanda da yeni düşüncə tərzi aşşalamağa çalışırdırlar, "...dünyaya ve insanlara daha yığcam və kəsa, zamanın sürətinə daha uyğun münasibət bəsləməyi", "sənət meydənində avanqardçı olaraq" hər cür köhnəliklə aks cəbbədə dayanımağı" təklif edirdilər. Bəzən təxminen tarixdən biliydiyimiz "İttimai zövqə şapalaq" manifestini, "Tənezzülün sababları və müasir rus adəbiyyatında yeni cəreyanları haqqında", "Simvolizm dünayadıyumu kimi" və s. manifestləri xatırladı.

1990-ci ilda dərəcələnmiş məqalədə cəreyanın estetik konsepsiyanının ilkin başlangıç kimi diqqət cəngavəc 1992-ci ilde manifest halını aldı və üç şair - R.Qaraca, A.Yaşar və İ.Bayramoğlu "Baca" qrupunda birləşdilər. Əhəmiyyətli fakt ondan ibarətdir ki, sonradan "Avanqard" adlı başqa bir adəbi qrup öz varlığını elə etsa da, "EOQ" yaradıcılığının birləşmələrin hem yaradıcılığında, hem manifestlarında avanqard təməyül olan eqofuturistlərin enəsənlərinin davamına və izlərinə rast gelinə de, avanqard poeziyanın yaradıcıları esasən bu üçlüyün ətrafında qruplaşmış oldular.

"Baca"dan sonra adəbi qruplar ardıcılıqla səralarınla, "Ağ yol", "Qarçıçayı", "Avanqard" cəreyanı, "2+" ("2+2=5"-i xatırlayaq), daha sonralar

"EOQ" yaradıcılıq ordəni (eqofuturistlər yada düşür), "Pervane", "Şəm", YYSQ, DGTYB və s. kimi qrup halında təqdimatlar, birləşmələr ortaya çıxdı. Məlum olduğunu kimi, adətən yaradıcı qruplarda toplaşanlar estetik tövflər, yaradıcılıqla üslubları, təsvir oęeklərə münasibət - "nece yazmac" səurlənə cavabda xəyalın bir araya gətiril. Amma 90-ci illərin avvallarından etibarən yaranmışdır olan adəbi birləşmələr haqqında bu fikri söylemək mümkün deyil. Çünki "Baca", AYO, "Ağ yol", "EOQ" yaradıcılıq ordəni, qismən "2+" və "Nefəs" istisna olunursa, digər qruplar esasən adəbi macis funksiyasını daşıyırlar - şairlərin bəzə yere toplaslığı, şeir oxuduğu, müzakirə etdiyi məkan, müstəqil kimi.

"Ağ yol"da (1992-1994) Xanəmir, Mir Şahin, Dəyanət Osmanlı, Qurban, Fəxri Uşurlı, Orxan Fikrətöglü, Qulı Ağsəs, Məmməd Aslanbəli, Salam, Rüstəm Kamal, Hafiz Nəzirli, Alqış Həsənoğlu və s. kimi qəlam adamları toplaşırılar. Lakin bu şairlərin yaradıcılığında avanqard nüfəsindən daha çox modernizm havası duyulur. Avanqardçıların inkarlılıq, ajitaj, diqqət çəkək üçün "şəpələq" effektinə üz tutulması, "zərba yazı" effektinə qəməsi (İfadə E.V.Tırşınanınndır) bu şairlərin yaradıcılığında daha sakit, dafta təmkin xarakterə transformasiya edir. Və bu adəbi birləşmə tömənləri olunanlar öz idəyalarını, düşüncələrini bir qədər da inkişaf etdirərək "EOQ" Yaradıcılıq Ordəniň daşıyırlar. Ordənin sıralarında yaradıcılıqlarını birləşdirən şəhərənək modernist şair və yazıçılar toplaşmışdır. Onların tutduqları istiqamət eqofuturistlər - dünyaya "MƏN" prizmasından yaşanan şəhər və yazıçılarının yaradıcılıq konsepsiyanını müəyyən mənənətəkarlıydı.

Diger bir qrup - "2+" adəbi cəreyanı ilk dəfə manifestini "Yol" qəzətinin 1993-cü il 4-cü ayında dərc etdirir.

Ozunu "cəreyan" adından bər qrup bir tərəfdən klassik Şərq adəbiyyatından - suflilikdən gələn xüsusiyyətlər, Tannı ilə qovuşmaq, bütünlükmək, ona aparan yolda yürümkən məqsədini ifadə edirdi, digər tərəfdən de bə ifadənin modern formasını, vəsih və üssülləni arayırı.

O da təsəddüfə deyil ki, qrup özünü mistik cəreyan olaraq bəyan etmişdi. Dekadans ovqalla yanaşı bu şairlərin ilk şeýlərində züləmt manzərləri məcaz bolluğu ilə "soyundurmug" ustalığı, fərdi-subyekтив yaşamlarına uyğun mənələr axtarışı aşkar id. Simvolizm məyli həqiqətən de bə şairlərin yaradıcılığında mövcud id. Amma esaslı deyildi. Həmçinin avanqard təməyullu bir cəreyan kimi nəzərdə tutulan qrup əsərin avvallarında mistikaya məyil edən avanqard birləşmələr ideya yaxınlığına malik olsa da, onların da fəaliyyəti və yaradıcılığında qarşıya qoyulan məqsədin reallaşdırılmasında, təsdiqini tapmaması müşahidə olunur. Bu qrup da cox az davam getirir və axtarı şəhərənək Dəyanət Osmanlı 1996-ci ilde "Avanqard" birləşmələri yaradıağə təhrif edir. Amma bu birləşmə de avanqard estetika güclü deyildi. Modernist yanaşma və ifadətəmə dəhə çox görünürdü.

"Avanqard" manifestlər "mənəmlik" manifestləridir. Bu "mən" özünü dünayın mərkəzi hesab edir, o özü özüne səbəbdir, özü özüne netice, qanunlar onlar üçün yaranmayıb (Bontempelli), çünki onların yaşadıqları dönya allahlardan təmizlənib" - yəzan R.Qaraca ümumiyyət bər sira avanqard cəreyanların - surrealizm, dadaizm, futurizm, eqofuturizm, ekspresionizmizin vacib müdəddələrini, tələbələrini özlərinə esas kimi göləndərələrini bəyan edirdilər. Biziñ avanqard qruplar məsələn, eqofuturistlərinin "mən" konsepsiyanını, "biz öz zamanımızın siması" yəzan D.Burlyuk, V.Mayakovski, V.Xlebnikovun "Puşkin", Dostoevskini,

Tolstoy... müasirliyin paroxodundan atmaq lazımdır" inkarçılığını, yena de futuristlərin "biz sintaksisi laxlatmışq" iddiasını, "biz yeni mövzuların - gərəksizlik, mənəsizlik, həkim heçlərin sırı - həkimiyyəti altındayq" eltralı qəbul edərək poeziyada yenilik etməye çalışırlardı. Onlar üçün de hələ XX əsrin avvallarında futuristlərin səsləndirdiyi iddia aktual idi: "Bizim zamanımızın bizim ruhumuz üçün söz sənətində ve ifadə vəsaitlərinə tamamilə fərqli bir yanaşma vacibdir" (Burlyuk). Əlbette, prosesin rus ədəbiyyatı ilə müayiyyət apaları qüsürlü hesab edilə bilər. Anılma unutmaq ki, Azərbaycan ədəbi prosesində dünya ədəbiyyatında baş verenlərlə temas məhz rus dili və ədəbiyyatı vasitəsilə baş verirdi. Bu tədqiqi etdiyim dövr üçün aktual idi.

Azərbaycan avanguardçılarının dila münasibət məsəlesi də seləflərinən fərqlənmirdi: "Bize qeder dil qarşı bu tələblər iżli surülürdü; aydın, temiz, düzgün, ahengdar, qulağla xoş gelen, ifadəli. ...> biz isə düşünürük ki, dil ilk növbədə dil olmalıdır və eger o neyse xatırlamalıdır, o zaman müşra, ya da vəhşinən zəherlənmə oxşuna benzəməlidir". (A.Krukençin, V.Xlebnikov). "Söz özü özüyündə" Yaxın filmləri bizim avanguardçılar da ifadə edirdi, məqsədlərinə "dilimiznən yeni sözlərlə zənginləşməsinən, sintaksisin cavalanlaşmasından" baslıyırdılar. Onların dilin sintaksisində təsir etmək iddiaları ifadə və təsvir vəsaitlərindən sonra, fərqli, özünməxus kombinasiyalar yaratma bacarığından hiss olundu. Bundan başqa, yazı qaydalarına münasibətdə de seləflərinin atlığından təkrarlılar - böyük herlərdən ve durğu işarələrindən imtina edildi.

Əlbette, avanguardçıların kəskin və birmənnəli şəkildə klassikaya qarşı çıxmış, enənəvi poeziyanı bitmiş, təmamlanmış hesab etməsi konkret bir dünyadıymış, müsəs insan və müsəs cəmiyyətin ovqatını ifadə etmə baxımından qəbul edilmişdir. Lakin enənəvi ədəbiyyatda "rəngsizlik və materiyalizm" iddiaları və öz yaradıcılıqlarında rang və mətiyeriya, hətta qoxu, dad və s. yaradıcıları iddiaları işırdılmışdı.

Avanguard poeziyanın yaradıcılıının nəye nail ola bildiklərinin göstəricisi kimi bu gün bəzən yaşamasına olan AYO-dan, dərgilər və internet jurnalı olan "Alator"dan başqa, həm de yaradıcılıqlarına əsaslananlıq lazımdır. Məsələn, onların yaradıcılığın üçün də gümən telebine çevrilmiş Ölüm mövzusunu aktuallı kəsb edirdi. Amma ölümü bərk kimi təsvir və ifadə etməkdə fərqlik ilə baxışında hiss olunur. Hətta avanguardçılar formanı məzmunundan üstünə tutaraq bütün matının forma kimi görünüşü və qabul olunması ideyasına üstünlük versələr də, onların şeirlərində Ölümün məzmunu, anlayışı, İsmayıllı Bayramoğlunun adlandırdığı kimi "terifi" dənə öne keşir:

**ölüm - yixilmaqdır**  
**yixilmaq - havadan tutmaq**  
**əller boşça çıxır her dəfə....**  
**bir qatar da bıszız düzəldi yola**  
**qarşısında ümid**  
**bir arzumuzu da mezar qazıldı**  
**bir az da dərin**  
**bir gün də itkisiz bitirəmmədi**  
**bir günü**  
**bir güllə də açıldı üreyimizə**  
**....bir da görərdilər yerimizi**  
**bilmeyənlər bilsin**

**bir qifil de vuruldù dilimizə**  
**bir qifil**  
**bir yayılm atsı də açıldı sinomizə**  
**genişdir sinomiz**  
**bir imtahandən qıçdıq...**

Bu bədi mətndə avangard düşüncə və ifadə tərzinin mövcudluğunu danılmalıdır. Cəmiyyət, sosial mühita qarşı eltraz hissini ifadəsi ölümün tərəfinin bəzə qarşısına keçir. Ölümün "yixilmaq", "yxıldığın an havadən tutmaq" olması kimi bir assosiativ təsvirindən sonra daha alt qata, şüurlünlə enilir. "Yixılardan havadan tutan" bu fərd "biz" deyə təqdim olunur. Bir qrup, bər dəste, bər zümrə adından danışılır. "Bir dəha görərdilər yerimizi", "bir qifil de vuruldù dilimizə", "bir arzumuzu da mezar qazıldı bir az da dərin" fikirleri yalnız poetik əqəmərin nezərində ölümün psixoloji təsirinin, metafizikanın təsviri üçün istifadə edilmiş ifadələr deyil. Burada onun yaşadığı və mübarizə apardığı cəmiyyətdəki mövqeyi, vəziyyəti, düşdürülməsi adəten onların mənsub olduğu ədəbiyyatın qeyri-sağlam olduğundan ılır galır və çox zaman bəzər qrupular son nticadla hamim ədəbiyyatı xilas etmək qəysəsi daşıyır" - deyən, klassik və enənəvi ədəbiyyatı "qeyri sağlam" olan edən Azad Yaşarın şeirlərin haqqında da söylənə bilər. Məsələn, "Məzərlər" şeirinə nezər salaq:

**bir menzil ki, gedən qayıtmaz,**  
**bir yol ki, özge ayaqlarla gedilər ciyinlərde**  
**bir torpaq ki,**  
**çığç deyil, ağac deyil, duyğu deyil**  
**başdaşı biter insan okılan yerde.**

Manifestlərində özlərindən əvvəlki ədəbiyyat haqqında "Bu poeziyanın hissəsi haqqında sözdür. Sözlerin öz növbəsində hiss doğdurduğu undulub. ...Burada her şey rəngsizdir, görkəm üçün heç na yoxdur. Əlli toxumnaq, dadmaq, iyələmk üçün heç na yoxdur. Təkcə eştikmə diyyusu ilə hayatda yaşamamaq mümkün olmadığı kimi, bu sağaq poeziya ilə də yaşamamaq mümkün deyil", fikirlərinin təsdiq üçün nərgizlər uğurlu seçim ola bilər. Amma acı reallığını, gərcəkliliyin təsviri bir qədək dekada onqatla suslub. İlk təqdimatda verilən digər şeirlərdə de hiss olunur. Məsələn, Rəsim Qaracanın qismən romantik rühu bu şeirinə nezər salaq:

**İçimde bir mahni çalınmadan**  
**Yaşayacam bə gündən**  
**Qabarmadan**  
**çekilməden**  
**dıvarlarına çırılpmadan**  
**yığacağam nömrəni**  
**döyəcəyəm qapını**  
**çökəcom adını**  
**icimde bir mahni çalınmadan**  
**payız gələcək**  
**yay ötəcək**  
**yene sacımı ay öpəcək**  
**icimde bir mahni çalınmadan**

*qaranlıqla gecə yarı  
kölgəmdən de tüstü çıxır  
düşünürüm ötən günləri  
içində bir mahni çalınmadan.*

"Ay" kimi ənənəvi obrazla eyni anda "içində mahni çalınmadan" dələşan poetik qəhrəmanın kədərini, ağrısını başqa bir təsvir - "saçdan open ay" in təsviri tamamlayıb. "Qabarmanın, çəkilməden" sözlərlə ifadə olunan nəsnənin (məsələn, denizin) abstrakt obrazı, "Kölgəmdən çıxan tüstü" sözləri ilə təsvir olunan menzərin yaratdığı qeyri-müəyyən təssərüt şəri "ötən günlərin düşnən romantik qəhrəman" ab-havasından çıxara bilmər. Anına etiraz ruhu öndədir: "yəşəyacam, yığacam, döyəcam" nidaları bu etirazın ifadəsi, poetik qərəmətin qurşadlaşmasıdır. Ve "kölgəmdən çıxan tüstü" "içində mahni çalınmadan" yaşaması olan və yaşayacaq poetik qəhrəmanın duyudularına vurulan son nöqtə kimi orijinal seslərin.

Rəsim Qaraca başqa bir sənirində yazar:

*Ay üzür buludların arasıyla  
Bizim evimizin araxsıyla  
Yazısızdır göyün varaqları  
Orada nə il var, nə ay, nə gün,  
Nə de saatlar qovur bir-birini  
Pancerimən yaxınlığından keçəndə  
əlimle toxunuramaya  
herdən isti olur, herdən soyuq  
herdən de iti bir biçaq kimi  
doğrayır əlimi  
lakin axşa da qanım  
bir damla da inciməm  
her axşam soyunub dədrərimi  
ay üzür buluların arasıyla  
çinarların araxasıyla.*

Burada isə "əl uzadılıb aya toxunmaq" olmasa da, "ayla el qanatmaq", "yazısız olan göyün varaqları" ifadələri avangard poeziyada istifadə edilə biləcək yenidən vasitələri hesab oluna bilər. Amma bu señorlər hələ ki, öz mənası, məzmunun və ifadələri baxımından tam anlamı ilə avangard señor sayla bilməz. "Soyunub dədrərini" nisbetən yeri, "ay işığında çimkəm", "ayın buludları arasıyla üzəmisi" romantik pozisiyaya xəs "köhne" ifadələrdir. Yəni manifestəndə metnə adlama tam anlamında baş vermemiyəb.

Çağdaş poeziyada Allahla "danişən", ona dualar ünvanlayan (V.Səmedoğlu, R.Rövşən, Seher, Z.Yaqub v.s.), megami gələndə onunla "oyun oynayan" (R.Rövşən), onu "cığıl" adlandıran (N.Qəsəs) şair avangard şeirdə onu öldürür. Onunla "cinsi əlaqəyə girir" (N.Kamal). İnkarlılığını ona belə tətbiq etməye başlayır. Və bu, xəzaik cəmiyyətdə inancın ölümü, dəyerlərə yanışmanın tənzəlli uğraması demək idi. M.Epstejn "Avangard senəti və dini idrak" məqəsəsində avangardçıların bu məraşı haqqında belə bir fikir yürüdür: "Avangardımızın bizim dövrün şeytanılılığı ilə birbaşa əlaqəli olması, ondan iblisənə soyğun və əlaqəsizləş havası gəlməsi barədə şübhə haradan yaranır? Səbhə budur: avangard əsərlərdə absurd ağılı üzündə hökmərənlik yaranır!" Səbhə budur: avangard əsərlərdə absurd ağılı üzündə hökmərənlik edir, sima qarşaqşlıq formalarda təsəvvür olunur. Parçalanmış, ayrı-üçüň ülğüclərə bölünmüş inividü özü özüne düşməndir və o, hansısa insanın deyil, bitkinin, molekulun <...> xüsusiyyətlərini özündə daşıyır.

Özüne de, cəmiyyətə de acıdı olan avangard şair bu düşmənciliyin ifadəsində istenilen müqəddəsliyə belə el atı bilir. Aqressiya bu poeziyanın əsas xüsusiyyətlərindən birinə çevirilir. Kinin, quballanmamışın açıq şəkildə etirazı görünür. Məsələn, Aşağışənərinə nəzer salıb, Burada artıq "Allah qatili" deyil, "insan qatılı" üsyan qaldırır. Şəxsiyyətin daxili qarşılurmazı ondakı mənəvi küdürüdən və təmkənlək azaltılmaga hesablanır:

*Sabahdan men do Bakı Küçələrində qan tökəcəyim  
Cibimde qotla yetirəcəyim adamların sıyahı  
Artıq üstümü qansız bir biçaq gəzdirdirəm  
Adam ödürücəm və bir daha sübut edəcəyem ki  
Pis adamlar heç vaxt yaxşı ölmürler!  
Ölməməlidirlər de!!!  
Sabahdan bütün cinayitkarlar mənəm!*

Burada artıq ölümü bir fakt olaraq münasibat dayışır. Göz yaşı, mütaəssirlək, qorxu, yanğı - bu kimi hissələri inkarlıqlıdan in addan doğan "qatılı olmaq istəyi" əvəz edib. Və bu təsadüfi deyil. Psixoloji faktdır. Manavi dayışımıdır. Ətrafdan alınan manfi enerjinin, strafa duylanan inkarlıq və barışmazlıq hissiniñ mənəvi-psixoloji qatda dağıntı apararaq poetik qəhrəmanı "qatılık" mərhəsine döruq itələməsidir.

Klement Qinberq "Avangard ve kilt" məqələsindən yazar ki, "Avangardın əsl və vacib funksiyası "eksperiment" etməkdə yox, ideoloj çanaxma və zorakılık zamanından mədəniyyətin inkişafı üçün yol axtarmaqdadır". Azərbaycan avangardçıları da daxil olmuşluq bütün avangardçıların üçün bu yol həm də forma axşanından keçirdi. Məsələn, R.Qaraca "Birlər" adlı şeir sisilişsi yaradır ki, burada təssərütin ifadəsinin və təsvirin bir cümlə, bir ifadə daxilindən çatdırılmasına cəhd edilir. Bezi şairlərin müraciat etdiyi bu forma öz strukturu ve ahengi etibarla bir qədar aforizmləri, atalar sözlərini xatırladır. Amma burada ahəngdən, daxili ritmdən, formadan daha çox mənənin alt qatında, özündən aforizmdən uzaqlaşma, enənənin diqət etdiyinən qıxmətli çıxmə var. Məsələn,

*gopduğunuz budaqları unudun getsin  
pərişan xəzel qardaşlarınızı  
esla (R.Qaraca).*

Halbuki, genetik məntiqin hamə de "gopduğunuz budaqları unutmayın" de-məsi gərəkdir. Burada isə əksinə, məzənmən etibarla inkarlıq xüsusiyyəti yurulur. Forma etibarla da bitkinlik və tamlıq var. Yaranan obrazların yeni xüsusiyyətlərə süslenməsi de diqqət çəkən çalardır. Məsələn, "ölüm" və "şörgöz" sözü bir araya getirilərək tamamilə ferqli, enənədən seçilən bir obraz yaradılır.

*İster sari saçlı, ister qara,  
Ölüm -  
O şörgöz toxunacaq onlara (R.Qaraca).*

Yaxud

*Üzündə yaltaq təbəssüm  
Şişman qarınlı ay -  
batıb çıxmək kimi  
bir ikilişliliyüy var (R.Qaraca).*

Bu şeirdə həm Ayın ferqli obrazı yaradılır. Fərqliyi idə "şişman qarınlı ay" ifadəsinin yaratdığı qeyri-adi assosiasiv görüntüsü təmin edir. Bu ifadə vasitəsilə eyni zamanda "ay doğması" prosesinə işarə vurulur. Ayın batıb-vasitəsilə eyni zamanda "ay doğması" prosesinə işarə vurulur. Ayın batı-

çox verdiyi isə şeir təfakkürü üçün tamamilə yeni olan "ikiüzlülük" teyinində transformasiya edilir.

Qafiyələrname sistemində avanqardçıların və modernistlərin her zaman maraqlı nəticələr elde etdikləri tarixdən və dünyaya ədəbiyyatından da bəllidir. Onlar bəzən çox fərqli sözləri hemqəfiyi kimi müyyən edə bilirlər. Məsələn,

*Unutma,  
"kön'lüm" kəlməsində də  
Bir "ölüm" var.*

Avanqardçıların forma axtarışının, şeirdə formaya daha çox üstünlük vermişsinin, yeni təsizi vəsaitləri axtarışının, yeni obrazları yaradılışının və bu obrazların gözəliliyi haqqında enənəvi təsəvvürləri alt-üst etdiyinin müxtəlif nümunələrdə təsdiqi mövcuddur.

Avanqard poeziya daha bir xüsusiyyəti - cəmiyyətə, kültəyə yaxınlığı, onların problemlərinə doğmalilığı və bu problemlərdən qaynaqlanmış aqraqasıdır.

Avanqard poeziya zamanın simasıdır. Bu sima misralarda özünü olduğunu kimi mütüqəddir. Dövrün şairi haqqıqtan de sosial-iqtisadi çatışlıkların məngənəsində bu ovqatı, bu manevi-psixoloji sarsıntıları yaşayır, hətta nəinki yaşayır, onu deyildən şəkildə realize de edirdi. Bu sabəbdən 1990-ci illərin lap avallarında yaranmağa başlayıñan avanqard poeziya haqqında tarixi avanqardla bağlı deyilən fikirdə təskürlər bilər: "Avanqardın her zaman fərqli şənət yaradır, onun vəstələrini deyil, onun predmetini yenileyir. Bu principler - dəha doğrusu, numayışkarane, ekşər hallarda da aggressiv radikalizm <...>qeyri-enənəviliyin əsas əlamətidir".

Bizim avanqardçıların yaradıcılığında daha bir xüsusiyyət - vizual şeir effektindən yarananlaşma istəyi de müşahidə iddir. Əsirin əvvəlləndən rus avanqardçısı Burlyuk, Apolloni, Rodoski, Kallimaxin "yazılanların kagiz üzərində vəziyyəti"ni vacib hesab etdiyini yazaraq güldən, lira, olimic kimi şeir formalının yeni olmadığını vurğulayırdı. Bizim avanqardçılarında da, buna meyl eni hesab edilə bilməz. Amma maraqlı nəticələri mövcuddur. Xüsusilə Azad Yaşarın yaradıcılığında bu cür nümunələrə daha tez-tez rast gəlinir:

*Orada  
Otágın künçündə  
Köhne kresləda oturan və  
Bərləmiş gözlərini tavana zilləyən adam  
Gözlerini tavandan ayıra bilməyən adam  
Baxışlarından asib özünü  
Tavandan asib özünü  
Asib özünü  
asib*

Bu metnədə yalnız vizual görünütü deyil, səs, söz tekrarları da əhəmiyyətli rola malikdir. Sözlərin sırasını bir artırma, bir əşkiltməklə yaranan assosiativ təsir də eləvə olunmaqla belə bir formayaqaradır. Onun "Ağac", "Gözərin zinasi", "Uşaq kimi tann" və s. şeirlərində de bu cür hesablama müşahidə edilir.

Çağdaş şeirdə novatorluq naminə vizual effekti ilə ilə diqqət çəkan şeirlərdən başqa, səs assosiasiyası, ayrı-ayrı sözlərin və ya bir neçə ifadadan tekrarı ilə şeir yaratmaq cəhdiləri de diqqət cəsif. Amma təessüf ki, bu cür cəhdərə yalnız eksperiment xarakteri daşıdı və uğurlu nəticələr vermədi. Məsələn,

*da-da-da-da-da  
damlı damlı daraaamm!!!  
eyil aşağı eyil!  
damlı damlı  
ay ana!  
ne oldu sənə  
....da-da-da-da  
elvida  
elvida  
elvida!*

Bu parça Şerif Ağayevin «Səngər» adlı şeirində götürülüb və müharibə-döyuş sehnəsi effektindən yaradılması üçün uğurlu səs effektinə nail olunsa da, bu fikri ümumiyyətde şeirin aid adət bilmirik.

Avanqard poeziyadan danışkanə EGO Yaradıcılıq Ordeninin də adı mütləq çəkilimalıdır. 1999-cu ilde yaranan qrupda dövrün en istedadlı gəncələr topluştular (O.Fikretəli, Fəxri Uğurlu, Salam, Murad Köhnəqalə, Qulu Ağses, Qurban, Elçin Hüseynbəlli, Pərviz, Rəfiq Tağı, Həmid Hərisçi). Amma yaradıcılığın qrup halında təqdimatına nail olan bu gələm adamları apardıqları eksperimentlərə baxmayaraq avanqardın üst qatda enənəvi və klassikanı inkarlıq tələbindən də, epatajından da uzaq idilər. Onların arasında M.Köhnəqalə, H.Hərisçi öz yaradıcılığında avanqard, dəha sonra postmodernist eksperimentlərə etsələr da, digərleri - Salam, O.Ağses və s. fərqli yaradıcılıq istiqaməti tutmuşlardır. Beləliklə də, "EGO təskürlər birliyidi" (Salam) deymisi öz təsdiqini yaradıcılıqda, həyatda da tapdı.

Əbədi qrupların 2000-ci ilde da yaranması faktına rast gəlinir. Məsələn, "Nəfəs" qrupunun sıralarında avanqard təməyülde adı hallanan Aqsın, Zahir Əzəmat, Xalid Şürük, Elsevər kimi şairler topluştular. Bu qrup da digərleri kimi çox az müddət mövcudluğunun qoruya bildi. Onların sırasında yaradıcılığında avanqard poeziyanın nümunələrinə rast gəlinən Aqsını çıxmışa, digərleri haqqında bu iddianı ırılı sərənəbilər.

Avanqard poeziya yaradıcılarını da, qrupları da artıq keçilmiş mərhəle adlandıranı bilsək. Tənqidçi T.Əlişanoglu yazar: "1990-ci illərin ikinci yarısı ədəbi birlük və qrupların intensiv yaradıldığı dövrdür. Amma əvvəlki illərdən onurla fərqlənir ki, avanqard meyillər arxa plana keçir, yeni ədəbi mənzərə onurla fərqlənir ki, avanqard meyillər arxa plana keçir, yeni ədəbi qüvvələr poetik özünütəsdinqi estetik müstəvidən ümde ideya-mündərəcə planında axtarılır. Başlıca önemini klassik dəyerlərin qorunub saxlanmasında bürüze veren qəzəmanı Azərbaycan Yazıçılar Birliyinin himyəsinə siğmaların da əsasən bunuluna izah olunur. Avanqard (1996), YYŞQ (Aydın Xan) - 1998, DGTYB (Ə.Qosalı) - 1998, Sözün divanı (E.Mirzəbəyli) - 1998, qadın yazarlarının ədəbi məktəbi "Şəm" (S.Nüsrətbailey) - 1998, "Xatun" - (F.Hacıyeva) - 1998... Ədəbi klub (Əjdar Öl) - 1997, Pərvən (Q.Nəcəfzadə) - 1999, "Nöqtələr" - 1997 (Bilal Alar - Celabadda)". Haqqıqtan da bu qrupların hər birinin Azərbaycan şeirinin inkişafında rolü olsa da, bu onların tərkibində olan şairlərin yaradıcılığı əsasında müyyənolşur və ferdi xarakter daşıyır. Avanqard poeziyanın yaradıcılıq istisna edilməklə...

